

Quran və sünənə əsasında ölümü yad etmək və onun təsirləri

Məhəmməd Rza Zahidi¹



Xülasə

Allah-taala insan ruhunu əbədi qərar vermişdir. İnsan ölüm vasitəsilə təkamül mərhələlərini keçməklə axirət aləminə tərəf köç edir. Bu səbəbdən insan bu təkamülü görməməzliyə vurmamalıdır. Bu dünyada özünü əbədi məkanına hazır etməlidir.

Kafirələrin ölümdən qorxmalarının səbəbi, qiyamət gününə inanmamaları, onu inkar etmələri və ölümü məhviyyət hesab etmələridir. Buna görə də ölümü düzgün tanımaq, iman olmasa, günahlara aludə olmaq, axirət üçün yol azuqəsini hazırlamamaq və digər müxtəlif amillər ölümdən qorxuya səbəb olur. İman və əməl nə qədər çox olarsa, ölümdən qorxu da bir o qədər azalar. Ölümü yad etmək dini təlimlərimizə əsasən fərdi, ictimai, dünyəvi və axirət həyatımızda mühüm və inkarolunmaz təsirlər qoyur.

Açar sözlər: ölüm, qiyamət, ölümü yad etmək, ölüm və Quran, ölümün təsirləri.

1-Camiətul Mustafə (s) əl-Aləmiyyə, Beynəlxalq İslam Universitetinin, Quran ixtisası məzunu

Övlad tərbiyə üsulları

Sərəfraz Əli¹



Xülasə

Ailə və cəmiyyətin ən mühüm məsələlərindən biri övlad tərbiyəsidir. Valideyn üçün əhəmiyyətli olan özü, ailəsi və cəmiyyət üçün layiqli övladların yetişdirilməsidir.

Saleh və qeyri-saleh övladın tərbiyəsinin təsiri var. Bu təsir bir ailənin və ya cəmiyyətin yüksəlməsi, çiçəklənməsi və inkişafına səbəb ola bilər ya da onun aradan getməsinə və məhv olmasına səbəb ola bilər.

Beləliklə, övlad tərbiyəsi və tərbiyə üsulları zəruri mövzulardandır. Saleh övlad tərbiyə etməyin üsulları araşdırılmalıdır. Quranın bəşərin hidayət kitabı olmasını nəzərə alaraq, övlad tərbiyəsinin düzgün üsullarını araşdırmaq üçün ən yaxşı mənbə hesab olunur. Bu təhqiqdə bu üsullar üç əsas bölmədə- açıq-aşkar, kinayəli və islah üsulları- araşdırılmışdır.

Açar sözlər: tərbiyə, üsul, övlad, kinayə üsulu, islah üsulu, açıq-aşkar üsul.

1-Camiətul Mustafa (s) əl-Aləmiyyə, Beynəlxalq İslam Universitetinin, Quran və hədis ixtisası üzrə məzunu

İslamda təlim–tərbiyə həqiqət

Məhəmməd Təqi Muradi ¹



Xülasə

İnsan geniş dəyişiklik qabiliyyətinə malik olan əql, ixtiyar və Allah tərəfindən verilmiş çoxlu istedadlara malik olan bir varlıqdır. Bu hədəfə çatmaq üçün ən mühüm rolü təlim-tərbiyə ifa edir. Çünki insanın istedadlarının çiçəklənməsinə səbəb olan düzgün təlim, insanı islami və insani mədəniyyətlə tanış edə bilər. Əgər təlim-tərbiyə dini və əqli qanunlar əsasında olarsa, maarifin öyrədilməsi, imanın gücləndirilməsi, ilahi və əxlaqi vacibətləri yerinə yetirmək öhdəliyi təsirini göstərəcəkdir. Məhz bu halda düzgün təlim-tərbiyə fərdi və ictimai həyatda insanların şəxsiyyətinə İslam üslubunda rəng verir.

Açar sözlər: insan, təlim, tərbiyə, İslam

1-Camiətul Mustafa (s) əl-Aləmiyyə, Beynəlxalq İslam Universitetinin, İslam fiqhi və maarifi ixtisası tələbəsi

Nəhcül-bəlağədə həzrət Peyğəmbərin (s) təbliğ sifətləri

Ruhullah Əttaran Tusi¹



۱۰۵

Xülasə

Qarşınızdakı məqalə İslamın kərəmətli Peyğəmbərinin (səllallahu əleyhi və alihi və səlləm) təbliğ sifətlərinin bəzisini İmam Əli (əleyhis-salam)ın nəzəri ilə təqdim etmək məqsədilə yazılıb. İmam Əli (əleyhis-salam)ın Nəhcül-bəlağədəki kəlamlarını qeyd etmək, Quran və hədislərə istinad etməklə yerinə yetirilib və mövzuların arasında təbliğ hekayələri də sadə və rəvan nəsrə yazılıb. Bu məqalədə əvvəlcə istilahların tərif, sonra İmam Xomeyni (r.ə), Ali Məqamlı Rəhbər Ayətullah Xamenei və Nəhcül-bəlağə nəzərindən təbliğin əhəmiyyəti haqqında söhbət açılır. Sonra Peyğəmbərin (s) təbliğ xüsusiyyətlərinə bu şərəf kitab nöqtəyi- nəzərindən işarə olunur.

Açar sözlər: Peyğəmbəri-əkrəm, Əmirəl-möminin, təbliğ sifətləri, təbliğ.

1-İmam Rza (ə) Beynəlxalq Universitetinin, Nəhcül-Bəlağə ixtisasının, magistr tələbəsi

Quran və sünnyə əsasən təqvanın əsərləri və necəliyi

Sayed J'afar Hosseini¹




Xülasə

İnsan cismi qayğıya, qulluğa və güclü olmağa möhtacdırsa, insan ruhu da qorunmağa, inkişafa və təkamülə ehtiyaclıdır. Əgər bədənimizi libasla örtür və onu hər bir mühitdə qoymuruqsa məqsədimiz onu məhdudlaşdırmaq deyil. Onu daha yaxşı qorumaq üçün belə edirik. Əgər ruhumuzu zərər və zədələrdən qoruyuruqsa, bu ona görədir ki, çirkinliklər və pisliliklər onun ətəyini çirkləndirməsin. Qəlbi və ruhu bu cür qorumağı “təqva” adlandırıblar. Təqva kəlməsi “وقاية” maddəsindəndir. Yəni ruhu, ona zərər verə biləcək hər bir şeydən qorumaq.

Açar sözlər: Quran, hədis, təqva, ruh, iman.

1-Camiətul-Mustafa (s) əl-Aləmiyyə, Beynəlxalq İslam Universitetinin, Quran və hədis elmləri ixtisası üzrə məzunu.



Azərbaycan xülasəsi

